

Adımız məfkurəmizdir

11 - 17 oktyabr 2022-ci il

# Türküstan



www.turkustan.az


**Dilqəm  
ƏHMƏD**

alib. 1917-ci ildə təhsili ni tamamlayan Əfəndizadə həmin il İzmir müəllim məktəbinə müdirdən təyin edilib. 1919-cu ildə Sivas liseyinə müdirdən göndərilib, daha sonra isə artıq müstəqil olan Azərbaycana qayıdır.

1952-ci ildə təqaüdə çıxıb. Əfəndizadə 1954-cü ildə vefat edib.

Onun Türkiye mətbuatında qələmə aldığı maraqlı məqalələrdən biri də 1942-ci ildə "Bozkurt" jurnalında çıxan "İranda bir türk liseyi açıla bilmezmi?" adlı yazısıdır. Bu gün üçün də aktual olan məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik.

\*\*\*

**Şərif Bilgəxan  
Iranda bir türk liseyi  
açıla bilmezmi?**

*Şərq hündürlərimizdakı hadisələr tarixdə daha bir dəfə məməlekətin nəzəri-diqqətini qonşumuz İranın üzərinə cəlb etmişdir. Məlumdur ki, Anadolu və İran*

## "Türk liseyi üçün uyğun yer tarixi Təbriz şəhəridir"

### 80 il əvvəl yazılmış məqalə

Azərbaycan mühacirlərindən Məhəmmədşərif Əfəndizadə (Türkiyədə Şərif Bilgəxan) Türk-yədə bir sira tənqid məqalələr qələmə alıb. Kitab və xatirələrində, eləcə də bəzi yazılarında Azərbaycan Cümhuriyyəti xadimlərini də sərt tənqid edən Məhəmmədşərif bay bir sira məqala və raportlarında yaşadığı Osmanlı və Türkiyə Cümhuriyyətinin dövlət məraqlarını müdafiə edib.

Məhəmmədşərif Əfəndizadə 1887-ci ildə Şamaxıda doğulub, buradakı əsuli-cədid məktəbində oxuyub. Orta təhsilini Bakıda rus-türk məktəbində alıb, ardınca İstanbula yollanıb. 1910-cu ildə İstanbul darülmüəlliminin rüştüyəsini əla dərəcədə bitirib. Həmin il Osmanlı vətəndaşlığını qəbul edən Məhəmmədşərif Ədirnə və Bursada müəllimlik edib, 1913-cü ildə Osmanlı Maarif Nəzəratı tərəfindən təhsilini artırmaq üçün Avropaya göndərilib. O, İsvəqrədə Cenevre universitetinin pedaqoqika şöbəsi olan Jan Jak Russo Təbiyyə İnstitutunda təhsil

*İranda bu Anadolu irqinin iki məmləkət arasında bu qədər məsud bir rol ifa edə bilməsi üçün onun şüurlanması və böyük rolunu idrak və kütlə halında təqib edə biləcək bir səviyyəyə çatması lazımdır. Ancaq o zaman da İran siyaseti Türkiyəyə qarşı cəbhəsinə görə bu şüurlanmış türk vətəndaş kütłəsi önungü hesab vermək məcburiyyətində olduğunu düşünəcək və bu məcburiyyət hissi mütəmadi olaraq titrəyən İran siyaseti ibrəsinə xeyirli təsir icra edəcəkdir. Dörd milyon İran vətəndaşının Türkiyəni sevən və ucaldan bir şüura malik olması iki məmləkətin sülh və dostluğuna böyük bir kəfildir ki, buna hər iki məmləkətin idarəçilərinin birlikdə hümmət və qeyrət etməmələrinə ilk həmlədə insanın heyvət edəcəyi gəlir...*

Hələ təhsil alıdı illerdə Təşkilati-Məxsusə kimi qurumlarda təmsil olunan Əfəndizadə Müsavat partiyası üzvləri ilə əlaqədə olub, onlara müəyyən işlərin görülməsini təklif edib. Azərbaycanda olduğu muddədə Əfəndizadə Maarif nazirliyində çalışıb, daha sonra Azərbaycanın İsvəqrədəki səfiri təyin edilib. Lakin Ölka işgal olunduğu üçün bu təyinat baş tutmayıb və Əfəndizadə Türkiyəyə qayıdır. Bir müddət Samsunda işləyib, 1924-cü ildə İstanbul Üsküdar kişi liseyində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb.

*Böyük Səlcuq imperatorluğunun hissələridir. Bu imperatorluğu təsis edən oğuz türklərinin mütəmadi bir sel kimi şərqdən qərəbə yönəlmış böyük hərəkatı Anadolunun etnik sırasını qəti və əbədi bir surətdə türk olaraq təyin etmiş olduğu halda İranı təmsil edə bilməmişdi. Bu səbəbə bu gün başdan-başa türk olan bir Anadolu ilə əsrdidə əcəm kültürünə istinadən bir İran yanyana, hətta qarşı-qarşıyadır. Fəqət fars kültürünə istinadən və bu gün mütəəssib bir farslaşdırmaq siyaseti təqib edən İranın bugünkü əhalisinin üçdə biri türkdür. Bu türklər Türkiyədə hökmən xalqın mənsub olduğu böyük Oğuz soyunun övladlarıdır. Danışdıqları lehçə şərqdəki vilayətlərimizdəki türkçənin eynisidir, xalq şeirləri, xalq müsiqiləri, xalq adətləri tamamilə oxşardır.*

Bu etibarla İranda bu gün 4 milyon Anadolu türkünün yaşadığı mühəqqeqdir. Bu milyonlarla Anadolu türkünün çoxluq etibarı ilə şərq hündürlərimizdə – İran Azərbaycanında toplanması ikinci mühüm həqiqətdir. Ümumi İran əhalisinin üçdə biri olan türkərin İran-Türkiyə münasibətlərində icrayi-təsirdən xalı qalacağını zənn etmək bir xəta olduğu kimi bu qədər türkün İran daxilində mövcudiyətinin Türkiyədə İrana qarşı imperialist ehtirasları oyandıracığını iddia etmək də yanlışdır. Cümhuriyyət Türkiyəsi siyasetinin ana cizgiləri böyük bir hədəf-lə hər cür macərapərestlikdən azadə müsbət bir zehniyyətlə və daimi bir məhiyyət daşımaqla ortaya çıxmışdır. Bileks iddia oluna bilinəcək həqiqət budur ki, bu milyonlarla İran türkü iki məmləkət arasında ən böyük sülh və dostluq vəzifəsini ifa etməyə namizəddir. Bunu təqdirdən etməmək sonradan təlafi edilməz bir xəta olacaqdır.



məkdədir. Bu halın nəticələri bunlardır:


1. İranda türk icması məktəbsizdir. Türk təbəəsinin övladları türk mədəniyyəti, lisanı və ədəbiyyatı ilə türk inqilab ruhundan doğan fikirlər və hissiyatla temas edəcək, bir kəlmə ilə özlərinne milli ruh və nur vere biləcək bir mənbədən məhrumduurlar.

2. İran türkləri türkçə oxunu-lub-yazılan, türkçə şeirlər inşa edilən, türkçə pyeslər göstərilən, xülaşə, bir dam altında türk zəkasının, türk qəlbinin hərəkət və həmlələri titrəyen bir milli irfan müəsəsəsi görməməyə məhkum, bu aləmdə belə bir varlıqdan bi-xəbərdirlər. Çünkü İranda erməni-cə qəzet çıxa bilər, erməni-cə kitab çap edilə bilər, erməni-cə pyeslər göstərilə bilər, milli erməni təşkilatı qurula bilər, fəqət türkçə və türklər bu haqlardan məhrumduurlar və xor görüllürlər.

3. Türkiyənin mühüm mərkəzləri ilə ticarət münasibəti və xəbərleşmə içerisinde olan iranlılar övladlarına müəssisələrinin katib və memurlarına çox möhtac olundular türkçənə öyrədəcək, Türkiyə haqqında fənni, coğrafi və tarixi məlumat verəcək ticarət sinifləri də daxil bir türk liseyindən məhrumduurlar. Bu məhrumiyət-lərin hər biri qüvvəti bir ehtiyaca məqəbilsidir. Bu ehtiyaclar dərəcədən Türkiyənin ali mənfeətlərini əlaqədər etməkdədir.

*Nə imperatorluq, nə də məşrutiyət hökumətləri türk məktəbinin İranda ifa edə biləcəyi rolları düşünməmişdir. Bunların təqdiri Türkiyə xalq hökumətinə cümhuriyyətimizə qalmışdır. Belə bir müəssisənin açılış kitabəsi şərq qövmlərinin müqəddarətini elan edən ləvhü-məhfuzdan bir sətir kimi oxunacaqdır. İranda açıla-caq türk məktəbi ticarət siniflərini də ehtiva edən, ən son məktəb planlarına uyğun olaraq inşa edilmiş gözəl bir binaya malik olmalıdır. Türk liseyi üçün uyğun yer tərrix Təbriz şəhəridir.*

Təbriz həm türk olan İran Azərbaycanının, həm də İran-Türkiyə ticarətinin mərkəzidir. Bu məktəbin təsisi tarixi bir hadisə olacaq və bu hadisənin daimi və payidar nəticələri cümhuriyyət hökumətini taclandıran müvafiqiyətlər arasında əbədiyyən parıldayaçaqdır.



2 Temmuz 1942 Perşembe

**OXU, oxut, abune ol!**